

Nokia 5030 İstifadəçi təlimatı

Mündəricat**Təhlükəsizlik 3****Cihazın işə salınması 4**

SIM kartın və batareyanın daxil edilməsi	4
SIM kartın çıxardılması	4
Batareyanın yüklənməsi	4
İşəalma və söndürülmə	5

Sizin telefon 5

Düymələr və hissələr	5
Əsas funksiyalar	6
Zəng et və zəngə cavab ver	7
Mətn yazılması	7
Mesaj	8
Kontaktlar	8
Multi-telefon kitabçası	9
Radio	9
Signal işığını yandırmaq yaxud söndürmək	10

Ümumi məlumat 11**Aksessuarlar 11****Batareya 11**

Batareya və adapter barədə məlumat	11
------------------------------------	----

Cihazınızı qoruyun 12

Təkrar emal	13
-------------	----

Təhlükəsizliklə bağlı əlavə məlumat 13

Kiçik uşaqlar	13
İş mühiti	13
Tibbi cihazlar	13
Avtomobillər	14
Potensial partlayıcı mühit	14
Təcili yardım zəngləri	14

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

TƏHLÜKƏSİZ İŞƏ SALIN



Simsiz telefonların istifadəsi qadağan edildiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR



Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ



Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN



Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibbi cihazların, yanacaqın və ya partlayıcıların yanında söndürün.

KEYFİYYƏTLİ XİDMƏT



Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırma və ya təmir edə bilər.

AKSESSUARLAR VƏ BATAREYALAR



Yalnız təsdiq edilmiş aksesuar və batareyalardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.

SUYA DAVAMLILIQ



Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

Cihazın işə salınması

SIM kartın və batareyanın daxil edilməsi

Bu cihaz BL-5C batareyası ilə istifadə üçün nəzərdə tutulub.

Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.



- 1 Arxa qapağı açmaq üçün buraxılış düyməsini (1) basın və qapağı qaldırın (2). Arxa qapağı kənarlaşdırmaq üçün onu yuxarı sürüşdürün (3).
- 2 Batareyanı qaldırın və çıxarın (4).
- 3 SIM kartı daxil edin (5). SIM kartın kəsik küncü yuxarı sağ tərəfə və qızılı rəngli kontakt sahəsi cihazın aşağı hissəsinə tərəf olduğunu təmin edin.
- 4 Batareya və arxa qapağı yerinə yerləşdirin (6, 7, 8).

SIM kartın çıxardılması



Buraxılış yayını basın (1) və SIM kartı itələyərək çıxardın (2).

Batareyanın yüklənməsi

Batareyanız istehsalçı tərəfindən artıq müəyyən qədər yüklənlib. Cihaz aşağı yükləmə dərəcəsini göstərsə, aşağıdakını edin:



- 1 Adapteri divar rozetkasına qoşun.
- 2 Adapteri cihaza qoşun.
- 3 Cihaz tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkısından ayırın.

İşarə: Enerjiyə qənaət üçün adapteri batareya tam yükləndiyi zaman ayırın.

Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz cihazdan yükləndiyi zaman istifadə edə bilərsiniz. Batareya tam boşaldıqda, yükləmə indikatorunun ekranda peyda olunduğuna yaxud zənglərin edilməsindən əvvəl bir neçə dəqiqə lazım olacaq.

İşəsalma və söndürülmə



Tamamlama düyməsini basıb saxlayın.

Telefondan yalnız normal işləmə vəziyyətində istifadə edin.


Cihazınızda daxili və xarici antenalar ola bilər. Antena ötürdükdə və ya qəbul etdikdə lazım olmazsa antena sahələrinə toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsinə səbəb ola bilər, bu isə batareyanın ömrünü azalda bilər.

Sizin telefon

Düymələr və hissələr

1	Qulaqlıq	
2	Ekran	
3	Seçim düymələri	
4	Navi™ düyməsi; bundan sonra fırlanma düyməsi adlanacaq	
5	Zəng düyməsi	
6	Tamamlama/işəsalma düyməsi	
7	Klaviatura	

8	Buraxılış düyməsi
9	Mikrofon
10	Fənər
11	Bilek kəmərinin gözü
12	Kanal seçimi düymələri
13	FM radio düyməsi
14	Qulaqlıq birləşdiricisi
15	Adapter birləşdiricisi
16	Dinamik



Siqnal yaradan məhsulları qoşmayın, onlar telefonunuza zərər verə bilər. Heç bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın.

Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.

Əsas funksiyalar

Seçin **Menyu** və aşağıdakılardan:

Məsajlar — mesajları yaratmaq, göndərmək, açmaq və idarə etmək üçün

Kontaktlar — SIM kartda və telefon yaddaşında adları və telefon nömrələrini saxlamaq üçün

Zənglər — buraxılmış, qəbul edilmiş və yığılmış zənglərin nömrələrinə baxmaq üçün

Tənzimləmələr — telefonun müxtəlif funksiyalarını təyin etmək üçün

Saat — zəngli saat üçün vaxtı təyin etmək üçün

Radio — radio funksiyalarını idarə etmək üçün

Yadasalmalar — xatırlatmaları idarə etmək üçün

Oyunlar — oyun effektlərini təyin etmək və ya telefona yüklənmiş oyunları oynamaq üçün

Əlavələr — kalkulyator və ya fənər kimi müxtəlif proqramlara giriş üçün

SİM xidmətləri — SIM kartınız tərəfindən dəstəklənsə, əlavə xidmətlərdən istifadə etmək üçündür

Zəng et və zəngə cavab ver**Zəng etmək**

Ölkə və ərazi kodları lazım olduğu halda ilə birgə telefon nömrəni daxil edin və zəng düyməsini basın.

Zəngə cavab vermək

Zəng düyməsini basın.

Zəngi bitirmək yaxud onu imtina etmək

Tamamlama düyməsini basın.

Dinamikdən yaxud qulaqlıqdan istifadə

Zəng zamanı **Səsucal.** yaxud **Telefon** seçin.

Səsi tənzimləmək

Zəng zamanı dinamik yaxud qulaqlığın səsini tənzimləmək üçün sola yaxud sağa diyirləyin.

Xəbərdarlıq:

Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Orta səs dərəcəsində olan musiqiyə qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

Mətn yazılması**Ənənəvi mətn daxiləldilməsindən istifadə**

İstədiyiniz hərfin peyda olunmasına qədər düyməni təkrar olaraq basın.

Proqnoz mətn daxiləldilməsini aktiv etmək

Seçimlər > Lüğət və istədiyiniz dili seçin.

Proqnoz mətn daxiləldilməsini ləğv etmək

Seçimlər > Lüğət > Lüğət söndürülüb seçin.

Sadələşdirilmiş mətn yığılmasından istifadə edərkən bir hərf üçün hər düyməni bir dəfə sıxın. Əgər ekranda çıxan söz istədiyiniz sözdürsə, **0**, sıxaraq növbəti sözü yazmağa başlayın. Əgər sözdən sonra ? simvolu peyda olursa, deməli axtardığınız söz lüğətdə yoxdur.

Sözü dəyişmək

İstədiyiniz sözün peyda olunmasına qədər ***** düyməsini təkrar olaraq basın.

Sözü əlavə etmək

Hərflərhərflər, ənənəvi mətn daxil edilməsi ilə sözü daxil edib seçin **OK**.

Boşluğu əlavə etmək

Basın **0**.

Mətn daxil edilməsi üslubunu dəyişmək

təkrar olaraq basın və ekranın yuxarısında olan indikatoru yoxlayın.

Rəqəmi əlavə etmək

İstədiyiniz düyməni basıb saxlayın.

Xüsusi işarəni əlavə etmək

Ənənəvi mətn daxil edilməsindən istifadə edərək ***** basın; sadələşdirilmiş mətn yığılmasından istifadə edərək ***** basın.

Mesajın silinməsinə ləğv etmək

Seçimlər > Geriyə qaytar seçin.

Mesaj

Mesaj xidməti yalnız xidmət təminatçınız tərəfindən dəstəkləndiyi halda istifadə edilə bilər.

Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Mesajı yazmaq və göndərmək

- 1 Seçin **Menyu > Mesajlar > Yeni mesaj**.
- 2 Mesaj yazın. Mesajın uzunluq indikatoru mesaja neçə işarə daxil edə biləcəyinizi göstərir.
- 3 Seçin **Seçimlər > Göndərmək**, qəbulənin telefon nömrəsini daxil edin yaxud onu kontaktlar siyahısından və **OK** basın.

Mesajları silmək

Menyu > Mesajlar > Mesajlar silinsin > Hamısı oxunub və istədiyiniz qovluğu seçin.

Kontaktlar

Siz telefon və SIM kart yaddaşında adları və telefon nömrələrini saxlaya bilərsiniz. Kontakt siyahılarında telefonun yaddaşında saxlanılan 500 kontakt ola bilər.

Kontakt axtarışı

Gözləmə rejimində aşağıya diyirləyin, adın ilk işarə ya hərflərini daxil edin və istədiyiniz kontakta tərəf diyirləyin.

Kontaktları kontakt siyahılarına saxlamaq

Seçin **Menyu** > **Kontaktlar** > **Kontaktı əlavə et**.

Kontaktların telefon və SIM kart yaddaşı arasında nüsxələrini çıxarmaq

Seçin **Menyu** > **Kontaktlar** > **Kopiya etmək**.

Multi-telefon kitabçası

Çoxsaylı istifadəçilər üçün sizin telefonunuz beşə qədər ayrı-ayrı telefon kitabçalarını dəstəkləyir. Multi-telefon kitabçası fəallaşdırılanda, yalnız aktiv telefon kitabçasındakı kontaktlar görünür.

Bir kontakt bir və ya bir neçə telefon kitabçasına aid ola bilər. Paylan.kontakt daxil olan kontaktlardan bütün telefon kitabçalarında istifadə etmək mümkündür.

Menyu > **Kontaktlar** > **Tənzimləmə-lər** > **Multi Telefon kitabçası** müvafiq seçimləri edin.

Multitelefon kitabçasını aktiv etmək

Telefon kitabçası üslubu > Multi-tel.kitab. seçin.

Telefon kitabçasını aktiv etmək

Cari telefon kitabçası və istədiyiniz telefon kitabçasını yaxud **Paylan.kontakt** seçin.

Kontaktı bir yaxud daha çox telefon kitabçalarına təyin etmək

Kontaktları idarə et və istədiyiniz kontaktı seçin.

Telefon kitabçasının adını dəyişmək

Telefon kitabçalarının adlarını dəyişdir və istədiyiniz telefon kitabçasını seçin.

Radio

Radionu açmaq üçün **Menyu** > **Radio** seçin yaxud FM radio düyməsini basın.

Aşağıdakılardan seçin:

Söndür — Radionu bağlamaq.

Kanalı yad. yaz — Aktiv kanalı saxlamaq.

Avto nizam. — Radio kanalları avtomatik sazlamaq. Avtomatik sazlamaya başlamaq üçün yuxarı yaxud aşağı diyirləyin.

Əllə nizamlama — Radio kanalları əl ilə sazlamaq. Tezliyi dəyişmək üçün yuxarı yaxud aşağı diyirləyin.

Tezliyi təyin et — İstədiyiniz tezliyi daxil edin.

Kanalı ləğv et — Saxlanılmış kanalı silmək.

Adını dəyişdir — Saxlanılmış kanalın adını dəyişmək.

Saat radiosu — Saat radiosunun xüsusiyyətlərini idarə etmək.

Səsucaldan yaxud Qulaqlıq — Dinamikdan yaxud qulaqlıdan istifadə edərək radioya qulaq asmaq.

Radionun səsini tənzimləmək üçün sola yaxud sağa diyirləyin.

Radio siqnallarının daha yaxşı qəbulu üçün sizə uyğun olan qulaqlıq tələb oluna bilər.

Xəbərdarlıq:

Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Orta səs dərəcəsində olan musiqiyə qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

Siqnal işığını yandırmaq yaxud söndürmək

Menyu > Əlavələr > Fənər seçin.

Ümumi məlumat**Sizin cihaz haqqında**

Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və 1800 MHz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcincilər və bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara daxil olmağa imkan verə bilər. Bunlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirin.

Xəbərdarlıq:

Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnailləri melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini çıxarın və ya yazılı qeyd edin.

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.

Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına müraciət edin.

Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr üzərindən rouming qiymətləri barədə təfərrüatlar üçün xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişikliklərin tətbiq olunacağını izah edə bilər.

Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyü

adları, menyü sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış elementlər də ola bilər.

Dəstək

Məhsulunuzdan necə istifadə etməyiniz barədə daha ətraflı öyrənmək və cihazınızın necə çalışdığını təmin etmək üçün, istifadəçi təlimatına yaxud www.nokia.com/support yaxud yerli Nokia veb-saytında, www.nokia.mobi/support (mobil cihazı ilə) dəstək səhifələrinə baxın.

Əgər bu sizin məsələni həll etmərsə, aşağıdakını edin:

- Cihazı söndürüb işə salın: cihazı söndürün və batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib cihazı yandırın.
- İstifadəçi təlimatında göstərilirdiyi kimi orijinal istehsalçı parametrlərini bərpa edin.

Əgər bu məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Baxın www.nokia.com/repair. Cihazınızı təmirə göndərməkdən əvvəl həmişə cihazınızda ki məlumatın rezerv nüsxəsini çıxardın.

Aksessuarlar**Xəbərdarlıq:**

Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və aksesuarlardan istifadə edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər. Əsasən, təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.

Təsdiq edilmiş aksesuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpsəldən tutub çəkin.

Batareya**Batareya və adapter barədə məlumat**

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-5C. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Adapter modelinin dəqiq nömrəsi ştəpselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştəpselin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR, U, A, C, K və ya UB.

Batareya yüzrlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözlemə rejimlərinin vaxtı normal vaxtdan qısamırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısaldı bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya dəşməyin. Batareya sızması baş verərsə, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnersə, partlayışa səbəb ola bilər.

Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yere düşsə və siz batareyanın zədələndiyinə əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Cihazınızı qoruyun

Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zamanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu

yenidən yerinə yerləşdirənə qədər cihazın tam qurummasını təmin edin.

- Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrılma hissələri və elektron komponentləri zədələnmə bilər.
- Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaltır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və ya ərildir. Cihaz soyuq temperaturdan normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bunun nəticəsində elektron sxemlərin plataları zədələnmə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
- Cihazı yerə salmayın, təqvilətməyin və ya silkələməyin. Kəskin rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qırır bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə etməyin. Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenələrdən istifadə edin. Qadağan edilmiş antenələrin, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyir və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi məlumatın ehtiyat nüsxəsini çıxarın.
- Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksesuara şamil edilir.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Məhsulun ətraf mühitə təsiri haqqında və öz Nokia məhsulunuzunu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/werecycle, və ya nokia.mobi/werecycle saytından əldə edə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli qarxılı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün

elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulların çəşidləndirilməmiş belediyə tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment ünvanından baxın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Bu cihazın səthində nikel istifadə edilməyib.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

İş mühiti

Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 2,2 santimetr (7/8 düym) bədənəndən uzaq olduqda cavab verir. Üstünüzə gəzdirmək üçün daşıma qabı, kəmə qışacaq və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionalına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə cihazınızı söndürün. Hospitalar və ya səhiyyə müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqlardan istifadə edirlər.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihazı döş cibində daşımayın.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.

- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə cihazları

Bəzi rəqəmlı naqışsız cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər.

Avtomobillər

RT siqnalını elektron yanacaq injektor sistemləri, elektron antilokidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Yalnız quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zamanınızı itibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinize quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə alışıq mayələr, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli ola bilər və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Bəzi ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Buraya nəqliyyat vasitəsinin motorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyertədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşmalısınız.

Təcili yardım zəngləri

Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalı, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu aktivləşdirir. Hər ikisi aktivləşdirilsə, cihaz həm mobil şəbəkə, həm də sizin internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

- 1 Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
 - Cihazınıza SİM kart daxil edin.
 - Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
 - Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi profilindən aktiv profile dəyişdirin.
- 2 Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədr başa çatdırma düyməsini basın.
- 3 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 4 Zəng düyməsini basın.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə veriləndək zəngi bitirməyin.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNRIP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. İCNRIP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalaması. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola

bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 1,06 Vt/kq.

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com saytında verilə bilər.

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-524 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ internet saytında əldə etmək olar.

© 2009 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People və Navi Nokia Corporation-un qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-un səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanması qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

MÜVAFIQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ NOKIA, YA DA ONUN HƏR-HANSI BİR LİSENZİYALAŞDIRANI HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

BU SƏNƏDİN MƏTNİ "OLDUĞU KİMİ" TƏQDİM EDİLİR. MÜVAFIQ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİ İSTISNA OLMAQLA, BU SƏNƏDİN DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ YA MƏTNİNƏ DAİR HEÇ BİR BİRBAŞA VƏ YA ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ VƏZİYYƏTİ VƏ XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAİR ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT VERİLMİR. NOKIA İSTƏNİLƏN VAXT BU SƏNƏDİN ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYİŞDİRİLMƏSİ VƏ YA İSTİFADƏDƏN ÇIXARILMASI HÜQUQUNA MALİKDIR.

Bəzi məhsulların, qoşma proqramların və xidmətlərin mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı öz Nokia dilerinizə müraciət edəsiniz. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.